


Yeşin razılaşarsınız ki, yaşadığımız dünya özünün tələtümü, gözlenilməz, daha doğrusu aqlasızlaş hadisələri ilə bu gün həyatımızın sanki düzənini pozub. Valideyn-övlad münasibətlərində aqressivlik, anlaşılmazlıq halları çoxalıb, özümüzle bərabər övladlarımız da stress, depressiya yaşıyır? Psixologiya üzrə fəlsəfə doktoru Aynur Bünyatova ilə bu və digər psixoloji məsələlərə, valideynləri maraqlandıran bir sıra məqamlara toxunmağa çalışdıq.



Hər uşaq şərtsiz sevildikdə və sevməyi öyrəndikdə...



Aynur Bünyatova:

“Ailələr uşaqlarda yeni düşüncə formaları yaradılmasında köməkçi olmalıdır”

- Hər yaşın öz spesifik xüsusiyyətləri, müyyən psixoloji məqamları var. Əsasən hansı yaşlarda psixoloji çətinliklər özünü daha qabarlı göstərir və bu zamanında korreksiya olunmadıqda nə kimi psixi pozğunluqlara gətirib çıxara bilər?

- Yaş dövrləri hazırda en aktual problemlərdən biridir. Çünkü meydana çıxan bir çox çətinliklər bilavasitə insanın müyyən yaş dövrü ilə əlaqədardır. İnsanın hansı yaş dövründə aldıqı travmalar, ailənin verdiyi tərəfəy üsulu, həmin yaş dövründə insanın keçirmiş olduğu hiss və heyecanları, psixoloji gərginliklər və digər səbəblər özünü yetkin yaş dövründə açıq şəkildə bürüzə verir. İnsanların başqalarını hədəf kimi seçməsinin, aqressiyasının kökündə yaş dövründən qaynaqlanan problemlər dayanır. Uşaq psixologiyasında böhran problemi dörd kəskin məqamlarda baş verir: 1). 1 yaşın böhranı (çağalıq yaşından körpelik yaşına kecid zamani); 2).3 yaşın böhranı (körpelik yaşından məktəbəyə kecid zamani); 3).6-7 yaşın böhranı (məktəbəyənən yaxın məktəb yaşına kecid zamani); 4).Yeniyetmək yılının böhranı.

Məsələn, 3 yaş böhranı nə deməkdir? Psixoloji edəbiyyatda üç yaşın böhranı eyni zamanda kompleks canlanma adı ilə səciyyələnir. Bu böhran dövrü körpə yaşından məktəbəyənən yaxın məktəb yaşına kecid zamani. Bu zaman uşaqın hələ arzu olunan ilə gözənlənilən davranışın arasında yaranan uyğunsuzluq əsasında pozulur. Belə ki, uşaq xüsusi tərəfə davranışlar ifade edir, sanki nə isə gizlidir. "Açı konfet" sindromu - uşaq özünü pis hiss edir, lakin buna göstərməməyə çalışır. Məktəb öncəsi yaranan bu böhranın digər

səbəbi onun yeni şəraitli neqativ qarşılımasıdır. Əsas səbəb iso valideynlərin uşaqı məktəb, müəllim ilə hədələməsidir.

Biz əgər yeniyetmək yaşının böhranınnan söz açırıqsa, bu dövrde səxsiyyətin identifikasiyası və rolların qarşılımı baş verir. Öz inkişafının beşinci mərhələsinə (12-18 yaş arası) kecid zaman uşaq klassik psixoanalizin iddia etdiyi kimi, valideynlər qarşı "sevgi və nifrat" hissi ilə qarşılışır. Bu problemin müsbət həlli onun öz yaşıdları arasında sevgi predmeti tapa bilməməsindən asıldır.

Valideynlərin uşaqın inkişaf böhranının gedışmasına az və ya çox dərəcədə təsir edə bildiyi yaş inkişafının əvvəlki mərhələlərindən fərqli olaraq, burada onların təsiri daha həllədir. Əgər valideynləri sayosindo yeniyetmə etibar, müstəqillik, təşəbbüskarlıq və bacarıq hissi menimseyib, onun identifikasiyası, yəni öz fərdiyətinin dərki şansı artır.

- Valideynlərimiz övladlarının tərbiyəsində nələri diqqətdə saxlamalıdır?

- Diqqət edilməsi vacib olan bir çox müüməmələkən uşaq olun. Uşaqınızdan mükəmməl olmasına gözləmək həm onu, həm də siz yorar. Uşaqlar hər yaşda bir işi bacardıqlarını hiss etmək istəyərlər. Bu hal onları gücləndirir. Əziz valideynlər, uğurla dəyar hissini qarşıdırımnı. Bacardıqları işə görə övladlarınıza dəyərsiz olduğunu hiss etdirməyin.

Üçüncüsü, uşaqlarını heç kimlə müqayisə etməyin. Övladınızı başqları ilə müqayisə edərək ona fayda vermİŞ olmayacaqsınız. Bu yixici təsir aranızdakı sevgi bağına da zərər vere bilər. Hər kəsin bacarığı və istədədi fərqlidir.

- Uşaq "çotin olduğunu" deyəndə, sanki ona bir damğa vurular. Çotin uşaqlar olmur, sadəcə hər uşaqın ona uyğun ünsiyyət və münasibət tərzi var. Böyükler onu müşahidə əsasında izləməyə bacarmalıdır. Uşaqın hər xoşagolmaz davranışının arxasında hansı problem və ya kompleksler gizlənə bilər. Məsələn, aqressivlilik, kobudluğun arxasında hansı travmatik hadisə ola bilər və ya uşaq lazımdıca diqqət, sevgi və terif olmayıcığı üçün özüne qapanaq, sakit, heç kəsle ünsiyyət qurmaqdə maraqlı olmaz. Bir sözə, valideyn bu cür xoşagolmaz davranış modeli ilə qarşılaşmamış, üçün tərbiye üslubunda öz səhvlərini anlamalı, övladı ilə ümumi dil tapşığı çalışmalıdır. Valideynlər uşaqın daxili aləməni anlamağa cəhd etməlidirlər və yarana bilən çotinliklər zamanı vaxtında mütəxəssislər müraciət olunmalıdır.

- Psixi pozuntular arasında depressiya da-ha genis yayılıb. Təsəssüflə qeyd etməliyik ki, bu gün depressiyaya düşənlər arasında uşaq, yeniyetmə və gəncərlərinin da-sayı az deyil. Bu, onların yaşadığı ilədə bəş verən proseslərdən qaynaqlanır, yoxsa ətraf mühitin təsirindənmi?

- Statistika bize məktəbəyənən yaxda hər 100 uşaqdan 5-nin və yeniyetməlik dövründə

hər 100 uşaqdan 8-nin psixoloji pozğunluq əlamətləri olduğunu deyir. Uşaqlarda depressiya tek bir səbəbə bağlanı bilməz. Bu, uşaqın teməl, psixoloji xüsusiyyətlərinə və ətrafin təsirlərinə görə ortaya çıxa bilər. Hansı faktور dənə on planda olduğunu uşaqdən-uşağı deyisir. Ana-ata heyadındaki rolların nizamlaya bilməkdə uşaq özünü tək və çərçəvəsiz hiss edir. Çox vaxtı valideynlər, belə deyək də, uşaqın yaşadığı böhrandan xəbərsizdir. Övladlarının fərqli bir iç dünyaları olduğunu, yaddaşlarının çox güclü olmadığını və bəzi şeylərə əhəmiyyət verdiklərini düşünürler. Halbuki uşaqların hissleri, nə qədər maraqsız görünse de, son dərəcə açıqdır. Ətraflarında olan bitənlərin fərqindədirler. An-

Valideynlər nələri diqqətdə saxlamalı

Diqqət edilməsi vacib olan bir çox müüməmələkən uşaq olun. Uşaqınızdan mükəmməl olmasına gözləmək həm onu, həm də siz yorar. Amma, bu sevgini necə nümayiş etdirir? Şərtlərin və isteklərin üstüne qurulmuş sevgi bağı, güven problemi, dəyərsizlik hissi yaradacaq. Hər uşaq şərtsiz sevildikdə və sevməyi öyrəndikdə hüzur tapır. Şərtsiz sevgi xoşbəxtliyin açarıdır.

İkinci məqam, mükəmmələkən uşaq olun. Uşaqınızdan mükəmməl olmasına gözləmək həm onu, həm də sizi yorar. Uşaqlar hər yaşda bir işi bacardıqlarını hiss etmək istəyərlər. Bu hal onları gücləndirir. Əziz valideynlər, uğurla dəyar hissini qarşıdırımnı. Bacardıqları işə görə övladlarınıza dəyərsiz olduğunu hiss etdirməyin.

Üçüncüsü, uşaqlarını heç kimlə müqayisə etməyin. Övladınızı başqları ilə müqayisə edərək ona fayda vermİŞ olmayacaqsınız. Bu yixici təsir aranızdakı sevgi bağına da zərər vere bilər. Hər kəsin bacarığı və istədədi fərqlidir.

caq mühakimə gücləri inkişaf etmədiyindən, problemlərin nəden qaynaqlandığını anla-mazlar, çox vaxtda problemlərin özüründən qaynaqlandığını zənn edərlər. Valideynlərin uşaqlarının ruh sağlamlığını təsir edəcək davranışlarından qaçmaları hem uşaqlar, hem də özleri üçü çox əhəmiyyətli. Körpəlik və uşaqlıq dövründə meydana gələn hər hansı psixoloji narahatlıqlar, övladlarınızın yetkinlik dövründə de olsə olunur. Uşaqda meydana gələcək psixi çöküntü, həyat boyunca qarşısına çıxıb onu narahat edə bilər.

Uşaqlarda əhəmiyyətli depressiya səbəbi, anadan ayrılıq vəziyyətidir. Onlar ana ayrılıqına ilk etapda ani narahatlıq, hirs partlamaları ilə reaksiya göstərirler. Ananı geri götürmək üçən cəhd edərlər. Daha sonra türmədən itirilmiş, susqunluk, kədərlilik və ağlamlar müşahidə olunar. Bir müddət sonra da taleləri ilə barışmalı olurlar. Bu dördər uşaqlar yetkin depressiya xüsusiyyətlərini göstərirler. Körpəlik dövründən etibarən güvən mühitində böyüdülməyən, ehtiyacları qarşılanması, stress altında, diqqət əskəri, öyrənmə və ya davranış pozulması olan uşaqlar daha asan depressiya düşürərlər. Uşaqlarda depressiya əlamətlərini belə sıralamaq olar. Əsəbilik

Psixoloq məsləhəti

huyuszluq; daimi görülən bədbəxtlik və ümidsizlik; sosial həyatdan el çıkmak; istahın azalması və ya artması; yuxarı rejimindəki deyışikliklər - çox yatmaq və ya yuxusuzluq; qışqırmaq və ağlamaq; zəif enerji və halsızlıq; dəyərsizlik və ya günəhkarlıq hissi; ölmə və ya özüne qəsd düşüncəsi.

Bütün uşaqlarda bu əlamətlərin hamısı özünü göstərməyəcəyi kimi, fərqli zaman və mühitdə fərqli şəkillərdə ortaya çıxa bilər. Uşaqlıq depressiyasını təyin edə bilmək və qıymətləndirmək olduqca çətindir. Çünkü uşaqların bir çoxu duyğu və düşüncələrini dələ getirməkdə çətinlik çəkirlər. Uşaqlar razı olmadıqlarında, qorxduqlarında ya da özlərin piş hiss etdiklərində ağlayırlar. Böyükər bu vəziyyətdə uşağı əyləndirərək, diqqətini başqa istiqamətə çəkməklə, həmin duyğuların keçəcəyini düşünlərlər. Bu zaman məktəb və yoldaşlarla rəlaqlılığındakı deyışikliklər qıymətləndirilməli, təhsil müəssisəsinin rəhbərliyinə, müəllimlərin və psixoloqun ümumi fikri, məsləhət və tövsiyeleri nəzərə alınmalıdır. Həmin anlarda xüsusilə valideynlərin rolu çox əhəmiyyətlidir. Buna görə də ailələr uşaqlarına nümunə, onlarda yeni düşüncə formaları yaradılmasında köməkçi olmalıdır. Çünkü uşaqlar depressiya müddətində ailələrini nümunə olaraq götürü bilərlər. Onlar on çox sevgiye ehtiyac duyurlar.

- Yeniyetmə və gənclərimizin psixi sağlamlıq və psixoloji durumunu necə qiymətləndirirsiniz?

- Bu dövr bütün yaş dövrlərindən məsuliyətli və çotin, bir sıra komponentlərin bir-ləsidiyi bir döndürür. Möhz bu yaş dövrlərində övladlarımız artıq müstəqil həyatə kecid alır. Müstəqil fikirləri formalasınaq başlayır və müəyyən qərarlar qəbul edəcək yaşa gəlib çıxırlar. Artıq öz həyat yolumu seçmək məcburiyyətində qalırlar. Bu ilk baxışdan nə qədər asan görünse de, bir o qədər çotin və məsuliyət tələb edən bir qərədrdir. Bundan başqa, həmin dövrə yeniyetmənin orta təhsili bitirmək və ali təhsil almaq kimi hədəfəri olur. Təbii ki, bütün bunlar bu yaş dövrü üçün sözün əsl mənasında çotındır. Çünkü uşaq birdən-birə sanki ağır yükün altına girir və bu zaman psixoloji durumlar ortaya çıxır. Bezon bu yaş dövründə depressiya hadisərinə hədəfənən da çox rast gelir. Yeniyetmə və gənclərdə əsəsən ailədaxili konfliktlər, özüne inamsızlıq, fobiyalar, deviativ davranış, ünsiyyət çatışlığı və s. kimi problemlər müşahidə olunur ki, bu da onların psixi sağlamlıq və psixoloji durumuna mənfi təsir göstərir.

- Məktəbdə davranış pozuntusu nümayiş etdirirən şagirdlərlə iş necə aparılmalıdır?

- Sağrılardə davranış pozuntusuna olan hənsi bir uşağı onun üçün maraqlı və faydalı bir işə cəlb etmək lazımdır. Sınıfdə uşaqın rahat hiss edəcəyi və sınıf yoldaşlarının hesabına özünü təsdiq etmək ehtiyacına malik olmayan bir atmosfer yaradılmasına diqqət verilməlidir. Uşaqda ev təpşirigə hazırlamaqda və mütemadi olaraq məsuliyət daşımağa kömək edəcək iradə keyfiyyətləri inkişaf etdirmək vacibdir.

Xüsusilə belə uşaqların valideynləri övladlarının müəllimləri və dostları ilə six ünsiyyətdə olmalı, məktəbin psixoloqunun köməyindən yararlanmalıdır.

- Bir neçə aydır ki, COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi yaşayır. Artıq müəyyən yumşalmalar var ki, onlardan biri da tədrisin qismən əyani formada bərpa olunmasıdır. Şagirdlərimiz müəyyən fasılədən sonra məktəbə qayıtblar. Bununla bağlı yaranma biləcək psixoloji çətinliklərin dəfə olunması üçün müəllim və valideynlərə hənsi tövsiyələr vermək istərdimiz?

- Məcburiyyətdən iradə golən uzum müdəttilli sosial izolasiya hər birimiz üçün çotin sınıq olsa da dünüşürəm ki, onun öhdəsinən birləşdə gəlməyə bacarıraq. Təbii ki, mövcud pandemiya şəraitində tətbiq olunan qaydalarla uşaqların adaptasiyası müəyyən zaman tələb etse de sonda buna nail olundu. Uşaqların məktəblərindən, sınıf yoldaşlarından, sevimli əyləncələrindən ayrı düşmələri onlarda müəyyən problemlər yaratır da sonradan bu vəziyyətə başlışır. Bəzi ailələrdə isə təessüf ki, yalnızlıqlan, anlaşılmazlıqlan və qayğızlıqlan, əyiziyət şəken uşaqlara da rast gelir. Uşaqlar tez-tez ailə şiddətinin sahibi və qurbən olurlar. Bununla bağlı yaranan psixoloji çətinliklərin aradan qaldırılması üçün müəllim və valideynlərə onların emosional həllərinin tənzimlənməsinə fikir verməyi, fiziki aktivliyini və asudə vaxtın yaşa uyğun təşkilini tövsiyə edirəm.

Samirə KƏRİMOVA